


Yeni nəşrlər



NAĞILLARIMIZA YENİ BAXIŞ

Sara Jayne
Hikmat Qadriyeh

ALİ İBRAHİM HABEMİLLAH DEMİR / TÜRKİYE'DE



Safa Qarayev
Hikmat Quliyev

AZƏRBAYCAN NÄÇİLLƏRİ OBRAZLAR VƏ FUNKSIYALAR

Bütün uşaqlar kimi mən də kiçik yaşlarımdan nağılları çox sevmiş, onları dinləməkdən, oxumaqdan doymamışam. Böyüyəndə də bu hiss məni tərk etməmişdir. Təkcə nağılların özləri deyil, onlar haqqında yazılan elmi-nəzəri əsərlər də məndə dərin maraq və həyəcan oyatmışdır.

Bu yaxınlarda belə bir kitaba rast gəldim: "Azərbaycan nağılları: obrazlar və funksiyalar". Kitabın adı və mövzusu dərhal diqqətimi cəlb etdi. Təxminən 450 səhifəlik bu qalın kitabı tezliklə böyük maraq və həvəslə oxuyub başa çatdırıdım. Bəri başdan deyim ki, kitabı çox bəyəndim. Onun məzmunu bütövlükdə məni məmənun etdi. Qərara aldım ki, bu qiymətli nəşr haqqında yiğcam bir yazı yazım ictimaiyyətin diqqətinə çatdırırm.

Məlumdur ki, Azərbaycan şifahi xalq ədəbiyyatının çox zəngin və aparıcı janlarından biri nağıllardır. Azərbaycan nağılları haqqında müxtəlif vaxtlarda çoxlu elmi-nəzəri əsərlər yazılmış, maraqlı fikirlər söylənilmişdir. Təbiidir ki, nağıllarımıza baxış, onlara elmi-nəzəri yanaşma üsulu bütün zamanlarda eyni olmamışdır: "Azərbaycan nağılları: obrazlar və funksiyalar" kitabı məhz bu cəhətdən çox əlamətdardır. Belə ki, bu yeni nəşrdə bütövlükdə nağıllarımıza yeni, müasir elmi-nəzəri baxış öz əksini tapmışdır. Müəlliflər: filologiya üzrə fəlsəfə doktorları Səfa Qarayev və Hikmət Quliyev nağıllarımızı hazırda müasir dünya

folklorşunaslığında geniş yayılmış psixoanalitik üsulla araşdırılmış və gərgin əmək sayəsində dərin məzmunlu, sanballı tədqiqat əsəri yazmışlar.

Yeni nəşrdə Azərbaycan nağıllarının konkret obrazlarının təhlili əsasında sübut edilir ki, funksiyanın sabit vahidlər kimi çıxış etməsi onların özlərinin bila-vasitə sosial və psixoloji reallıqlarla sıx bağlı olmasından irəli gəlir. İndiyəqədərki tədqiqat əsərlərində daha çox nağılların sirli-sehrli dünyasının qədimliyi əsas götürülmüş və bu qədimlik əksər hallarda tədqiqatçıları öz məntiqinə tabe edərək onları mənayadarıcı mənbəni məhz qədimdə axtarmağa sövq etmişdir. Yeni kitabda isə nağıllarımızdakı obraz və funksiyalar psixoanalitik metodla təhlil edilmişdir. Beləliklə, obrazların funksionallığının psixogenetik kontekstdə izahı nağıllarda funksiyaların sabitliyinin, təyinedici statusunun mənşeyini müəyyənləşdirmişdir. Kitabda belə bir fikir vurğulanır ki, süjet və motivlərin arasında dayanan reallığı qədim rituallarda deyil, uşaqların uşaqlıq psixologiyasında və stereotip həyat tərzində axtarmaq daha böyük həqiqətlərin aşkarlanmasına şərait yaradır.

Ön sözün müəllifi fil.ü.f.d., dosent Sərxan Xavəri haqlı olaraq qeyd edir ki, “Azərbaycan folklorşunaslığında sosial-antropoloji folklorşunaslığının inkişaf etdirilməsi, Azərbaycan folklorşunaslığının beynəlxalq elmi münasibətlərlə integrasiyası baxımından kitab çox əhəmiyyətlidir”.

Kitab 3 fəsildən ibarətdir. I fəsildə Azərbaycan nağıllarında yardımçı obrazların funksional semantikasından bəhs edilir və həmin obrazlar antropomorfik, zoomorfik və cisim-predmet bölgüsü üzrə təhlil olunur. Nağıllarımızda olan dərviş, ana-qarı, çoban, keçəl obrazları, həmçinin at, ilan, quş, üzük, papaq, tük (saç), xalça, süfrə, torba, qılınc, kəmər obrazları haqqında yeni, maraqlı elmi fikrələr irəli sürüülür, onların funksional semantikası izah edilir. Qeyd olunur ki, bu yaradıcı obrazlar əsas qəhrəmanın ətrafindakı hadisələrdə fəal iştirak edir və qəhrəmana müxtəlif situasiyalarda kömək edirlər. Məsələn, antropomorfik obraz olan dərviş obrazından bəhs edilərkən göstərilir ki, nağıllarımızda onun 8 funksiyası mövcuddur: övladvermə, yolgöstərmə, informasiya vermə, sehrli vasitəvermə, çevirmə, yalançı dərvişlik etmə, advermə və bəxtvermə funksiyaları. Ana-qarı, çoban, keçəl obrazlarının da tədqiqi çox maraqlıdır.

Zoomorfik obrazlardan danışılarkən at, ilan, quş obrazlarının nağıllarımızdakı simvolik semantikası və funksiyası müfəssəl təhlil edilir. Üçüncü qisim obrazlardan, yəni cisim-predmet obrazlarından bəhs edən müəlliflər göstərilər ki, həmin predmetlər məhz uşaq fantaziyası əsasında böyükler tərəfindən yaradılır. Cisim-predmetlərin fantastik gücləri belə təqdim olunur: üzük-tük-zurna – qeyriadi nəhəng varlıqları ram edir; xalça – uçmaq arzusunu gerçəkləşdirir; süfrə – istənilən vaxt bol yemək arzusunu reallaşdırır; papaq – görünməz olmaq arzusunu gerçəkləşdirir və s.

Tədqiqat əsərinin ikinci fəsli “Azərbaycan nağıllarında “Yeraltı dünya obrazının” funksional semantikası” adlanır. Yeraltı dünya obrazını müxtəlif səviyyələrdə araşdırılan müəlliflər bu nəticəyə gəlirlər ki, təfəkkürdə yeraltı dünyasının bütün əlamət və cəhətləri nizamlı dünya ilə müqayisədə fərqli şəkildə qurulmuşdur. Kitabda həmin fərqli cəhətlər: yeraltı dünyada zaman və məkanın, hərəkətin,

yaş semantikasının, zəng simvollarının, surət, səs və rəng işarələrinin, həmçinin yeraltı dünyada zaman və məkanın, hərəkətin, yaş semantikasının, rəng simvolikasının, surət, səs və rəqəm işarələrinin, həmçinin yeraltı dünya obrazlarının zahiri əlamət və davranışının nizamlı dünyadan fərqli, özünəməxsus spesifikası ətraflı təhlil edilmişdir. Məsələn, zaman anlayışı haqqında deyilir ki, kosmosda (yerüstü, işıqlı dünyada) xaosa (yeraltı, qaranlıq dünyaya) enmiş qəhrəman burada hökmən xaosun zamanına uyğun hərəkət etməlidir. Lakin bu hərəkət heç bir vaxt qəhrəmanın imkanları daxilində olmur. Nağılin qəhrəmanı yeraltı dünyaya məxsus olan obraz vasitəsilə qarşısında duran maneələri aşır.

II fəsildə həmçinin yeraltı dünyaya keçid məkanları: mağara, su (çay, göl, bulaq), meşə, quyu, ev (daxma, qala), dərə, köhnə (dağlımış, sökülmüş) hamam və s. geniş tədqiq olunmuşdur. Məsələn, burada göstərilir ki, mağaranın nağıllarımızda 6 funksiyası vardır. Digər keçid məkanlarının da çoxlu funksiyaları olduğu əsaslandırılır. Keçid məkanların ümumi, eyni funksiyası yeraltı və yerüstü dünya arasında sərhəd rolunu oynamasıdır. Müəlliflər keçid məkanlarının hər birinin özü-nəməxsus bütün funksiyalarını ayrıca, bir-bir araşdıraraq oxuculara çatdırmışlar.

Kitabın III fəsli “Məlikməmməd” nağıllarının psixosemantikası” adlanır. Bu fəsil də bitkin nəzəri-metodoloji konsepsiya, sosial-antropoloji baza psixoanalitik metod əsasında qələmə alınmışdır. Burada nağıl obrazlarının və aparıcı hadisələrin psixo-genezisi konkret faktlar üzrə geniş təhlil edilmişdir. Belə ki, ata-oğul, ana-oğul, böyük qardaş-kiçik qardaş xətləri, ata-div obraz modeli və s. kimi məsələlər həmin təhlildə əsas yer tutmuşdur.

III fəslin özü 7 yarımfəsildən ibarətdir. Bu yarımfəsillərin təkcə adlarını nə-zərdən keçirməklə onlarda nağıllarımıza yeni elmi-nəzəri baxışın əks etdirildiyini aydın şəkildə görmək olar. Məsələn: “Psixoanalitik kontekstdə div ata obrazını əvəzedicisi kimi, “Divin qaçırdığı qızlar ananın əvəzedicisi kimi”, “Ana bətninə dönüşün psixosemantikası” və s.

Müəlliflər yekunda bir daha vurğulayırlar ki, nağıllar uşaq maraqları, möv-qeyi əsasında yarandığı üçün dramatik münasibətlərin harada və kimlər arasında baş verməsindən asılı olmayaraq psixoanalitik prototipində ailə münasibətləri dayanır. Ailə münasibətləri və bu kontekstdə formalaşan ailə kompleksləri nağılların mənalarının formalaşmasında həllədici rol oynayır. Bu aspektən nağıllara yanaşdıqda oradakı irrasional motiv və süjetlərin çoxmənalılığını, onlarda ifadə olunan ambivalent mənaları daha yaxşı anlamaq olar. Nağıllarda uşaqlığın fantaziya dünyası ilə yanaşı, böyüklərin düşüncəsinə hakim olan cəmiyyət stereotipləri də təzahür olunur. Beləliklə, nağılların metaforik-simvolik mənaları cəmiyyət stereotipləri ilə bilavasitə şərtlənir.

Yuxarıda edildiyi kimi, dünya folklorşunaslıq elmində psixoanalitik təhlilin tarixi qədim deyil. Hazırda həmin təhlil üsulu beynəlxalq aləmdə ən aparıcı təməyüllərdən biridir. Haqqında bəhs etdiyimiz “Azərbaycan nağılları: obrazlar və funksiyalar” kitabı məhz bu istiqamətdə yazılmış sanballı, aktual bir tədqiqat əsəri kimi böyük əhəmiyyətə malikdir. Heç şübhəsiz, bu kitab nağıllarla bağlı gələcək

tədqiqatlarda psixoanalitik təhlil üsulunun tətbiqinin genişləndirilməsinə mühüm təsir göstərəcəkdir.

Kitabın annotasiyasında qeyd edilir ki, "bu kitab akademik elmi auditoriya üçün nəzərdə tutulmuşdur". Lakin demək olar ki, bu tədqiqat əsəri nağılı sevən bütün oxucular üçün maraqlı və əhəmiyyətlidir. Belə ki, sevdiyimiz nağıllardakı məşhur obrazlar, fantastik hadisələr haqqında burada çoxlu maraqlı, mənalı və orijinal mülahizələr vardır. Həmçinin kitabda yeri gəldikcə Azərbaycan nağıllarından nümunələr verilmişdir ki, bu da mətnlərin məzmununa bir şirinlik qatmışdır. Məsələn, "Məlikməmməd", "Ağatlı oğlan", "Ceyranın nağılı", "Şükufə xanım", "Naxırçı", "Keçəl Məmməd", "Moltani padşahi" və s. nağıllarının adını çəkə bilərik.

Son olaraq Azərbaycan folklorşunaslığının inkişafı üçün belə dəyərli və aktual tədqiqat əsəri yazan hər iki müəllifə yeni yaradıcılıq uğurları arzulayıraq.

Sərvər ŞİRİNOV
AMEA-nın Nəsimi adına Dilçilik İnstytutunun dissertanti

